

<b>Xəstəlik sinifi (XBT-10)</b>	<b>J-Tənəffüs orqanlarının xəstəlikləri</b>
---------------------------------	---

<b>İlkin versiyanın tərtibatçı (İSİM)</b>	<b>Camalova Ü.</b>
---	--------------------

<b>XBT-10 rubrikası</b>	<b>Xəstəliklər</b>
<b>J44</b>	<b>Digər xroniki obstruktiv ağciyər xəstəliyi</b>
<b>J44.0</b>	<b>Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması</b>
<b>J44.1</b>	<b>Ağciyərin dəqiqləşdirilməmiş, kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktiv xəstəliyi</b>
<b>J44.8</b>	<b>Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi</b>

## **Müalicə**

**Dərman müalicəsi:**

**1-ci mərhələdə, xəstəliyin yüngül gedişi:**

Bronxodilatatorlarla əsas terapiya: ***Ipratropium bromid*** (ipratropium bromide) 20-40 mkq (1-2 nəfəs), gündə 3-4 dəfə, uzun müddətli;

*Ehtiyaca görə (vəziyyətə görə) :*

***Ipratropium bromide/fenoterol*** bir dozada 21mkq/50mkq (1-2 nəfəs) və ya

***Salbutamol***(salbutamol) 100 mkq (1-2 nəfəs)

və ya

***Fenoterol*** (fenoterol) 100 mkq (2 nəfəs), gündə 3-4 dəfədən çox olmayaraq;

## **2-ci mərhələdə, xəstəliyin orta-ağır gedişi:**

***İpratropium bromid*** (ipratropium bromide) 20-40 mkq (1-2 nəfəs), gündə 3- 4 dəfə

və ya

***Tiotropium bromid*** (tiotropium bromide) (kapsulalarda inhalyasiya üçün toz) 18 mkq, gündə 1 dəfə, uzun müddətli;

*Ehtiyaca görə (vəziyyətə görə) :*

***İpratropium bromid/fenoterol*** (ipratropium bromide/fenoterol) 1 dozada 21 mkq/50 mkq (1-2nəfəs)

və ya

***Salbutamol*** (salbutamol) 100 mkq (1-2 nəfəs)

və ya

***Fenoterol*** (fenoterol) 100 mkq (1-2 nəfəs), gündə 3-4 dəfədən çox olmayaraq;

## **3-cü mərhələ, xəstəliyin ağır gedişi:**

***Tiotropium bromid*** (tiotropium bromide) (kapsulalarda inhalyasiya üçün toz) 18 mkq, gündə 1dəfə, uzun müddətli;

*Effekt azdırsa və tez-tez kəskinləşmələr davam edirsə:*

***Beklometazon*** (beclometasone) inhalyasiyaları 1000-1500 mkq/gün

və ya

***Budesonid*** (budesonide) inhalyasiyaları 800-1000 mkq/gün

və ya

***Salmeterol/flutikazon*** (salmeterol/ fluticasone) 25/250 mkq/doza, gündə 2 dəfə, 2 inhalyasiya

və ya

***Salmeterol/flutikazon*** multidisk 50/500 mkq/doza, 1 inhalyasiya, gündə 2 dəfə

və ya

***Budesonid/formoterol*** (budesonide/ formoterolum) 160/4.5mkq/doza, gündə 2 dəfə, 2 inhalyasiya

və ya

***Beklometazon/formoterol*** (beclometasone/ formoterolum) 100mkq/6mkq,

gündə 2 dəfə, 2 inhalyasiya;

*Ehtiyac olduqda (vəziyyətə görə):*

***Ipratropium bromid/fenoterol*** 1 dozada 20mkq/50mkq (1-2 nəfəs)

və ya

***Salbutamol*** 100-200 mkq (1-2 nəfəs)

və ya

Fenoterol 100 mkq (1-2 nəfəs)

və ya

***Formoterol*** 12 mkq/doza, gündə 2 dəfə, 1 inhalyasiya;

**4-cü mərhələ, xəstəliyin hədsiz ağır gedişi:**

***Tiotropium bromid*** 18 mkq, gündə 1 dəfə, uzun müddətli;

***Salmeterol/flutikazon*** 25/250 mkq/doza, gündə 2 dəfə, 2 inhalyasiya

və ya

***Salmeterol/flutikazon*** multidisk 50/500 mkq/doza, 1 inhalyasiya, gündə 2 dəfə

və ya

***Budesonid/formoterol*** 160/4,5 mkq/doza, 2 inhalyasiya, gündə 2 dəfə

və ya nebulizer vasitəsilə

***Budesonid*** suspenziyası 250-500 mq/doza

və ya

***Indakaterol*** (indacaterolum) 1 inhalyasiya, gündə 150 mkq/doz;

*Ehtiyaca görə (vəziyyətə görə):*

***Fenoterol/ipratropium bromid*** 1 dozada 50/20 mkq (1-2 nəfəs)

və ya

***Salbutamol*** 100 mkq (1-2 nəfəs)

və ya

***Fenoterol*** 100 mkq (1-2 nəfəs)

və ya

**Formoterol** 12 mkq/doza, gündə 2 dəfə, 1 inhalyasiya;

**Yüngül kəskinləşmədə, əsas müalicənin davamı:**

*dozanın və/və ya dərman qəbulun artırılması*

**İpratropium bromid** 20-40 mkq (2 nəfəs), gündə 3-4 dəfə

*və ya inhalyasiya keçid*

**Tiotropium bromidi** 18 mkq, gündə 1 dəfə;

*Ehtiyac olduqda (vəziyyətə görə)*

**İpratropium bromid/fenoterol** 20mkq/50mkq, 1 dozada (1-2 nəfəs)

*və ya nebulizer terapiyası üçün məhlullar:*

**İpratropium bromid** 1-2 ml (0,25mq/ml)

*və ya*

**Fenoterol** 1-2 ml (1mq/ml)

*və ya*

**İpratropium bromid/fenoterol** 1-2 ml (0,25/0,5 mq/ml);

**Kəskinləşmə bakterial mənşəlidisə:**

**Amoksisillin/klavulan turşusu** (amoxicillin/clavulanate) 875/125 mq, gündə 2 dəfə

*və/və ya*

**Azitromisin** (azithromycin) 0,5 q, gündə 1 dəfə;

**Fenspirid** (fensperide) 0,08 q, gündə 2 dəfə.

## Ədəbiyyat

КЛИНИЧЕСКИЙ ПРОТОКОЛ диагностики и лечения хронической обструктивной болезни легких Министерства здравоохранения Республики Беларусь 05.07.2012 № 768

<https://minzdrav.gov.by/upload/dadvfiles/CProtokol/%D0%9A%D0%9F%20%D0%B4%D0%B8%D0%B0%D0%B3%D0%BD%D0%BE%D1%81%D1%82%D0%B8%D0%BA%D0%B8%20%D0%B8%20%D0%BB%D0%B5%D1%87%D0%B5%D0%BD%D0%B8%D1%8F%20%D1%85%D1%80%D0%BE%D0%BD%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%BE%D0%B9%20%D0%BE%D0%B1%D1%81%D1%82%D1%80%D1%83%D0%BA%D1%82%D0%B8%D0%B2%D0%BD%D0%BE%D0%B9%20%D0%B1%D0%BE%D0%BB%D0%B5%D0%B7%D0%BD%D0%B8%20%D0%BB%D0>

[%B5%D0%B3%D0%BA%D0%B8%D1%85%2005.07.2012%20%E2%84%96%20768.pdf](#)